

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin 2022-ci il audit edilmiş maliyyə hesabatlarının qısa icmalı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyəti əsasən qeyri-kommersiya xarakterli olub ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edir. Bu fəaliyyətin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılır, 2022-ci ildə bu məbləğ **6.8 milyon manat** olmuşdur.

Agentliyin kommersiya fəaliyyətindən olan gəliri 2022-ci ildə **118 min manat** təşkil etmişdir, bu da ötən ilə nisbətə 25% artım deməkdir. Agentliyin fəaliyyətinin genişlənməsi ilə əlaqədar ümumi xərclərdə də 11% artım müşahidə edilmişdir.

2022-ci ildə Agentliyin xalis pul vəsaitləri 2021-ci illə müqayisədə 3 milyon manata yaxın artaraq **31.4 milyon manat** təşkil etmişdir.



İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

MÜSTƏQİL AUDİTORUN HESABATI

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" Publik Hüquqi Şəxsin İdarə Heyətinə:

Rəy

Biz, "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" Publik Hüquqi Şəxsin (bundan sonra "Agentlik" adlandırılacaq) 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında xüsusi məqsədli hesabatdan və həmin tarixdə başa çatan il üzrə məcmu gəlir haqqında xüsusi məqsədli hesabatdan, kapitalda dəyişikliklər haqqında xüsusi məqsədli hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında xüsusi məqsədli hesabatdan, habelə uçot siyasətinin təsviri və digər izahedici qeydlərdən ibarət xüsusi məqsədli maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş xüsusi məqsədli maliyyə hesabatları Agentliyin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini əlavə edilmiş xüsusi məqsədli maliyyə hesabatlarının 3 sayılı Əsas Uçot Prinsiplərinin Xülasəsi Qeydinin "Xüsusi Məqsədli Maliyyə Hesabatlarının tərtib edilməsinin əsas prinsipləri" abzasında açıqlanan mühasibat uçotu prinsiplərinə uyğun olaraq bütün əhəmiyyətli aspektlər baxımından düzgün əks etdirir.

Rəy üçün Əsaslar

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə Hesabatlarının Auditinə görə Auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar üzrə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının mühasiblər üçün dərc etdiyi "Etika məcəlləsinin" (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Agentlikdən asılı deyilik və biz digər etik öhdəliklərimizi və IESBA məcəlləsinin tələblərini yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Xüsusi məqsədli Maliyyə Hesabatlarına görə Rəhbərliyin və İqtisadi Subyektin İdarə Edilməsinə Cavabdeh olan Səlahiyyətli Şəxslərin Məsuliyyəti

Rəhbərlik əlavə edilmiş xüsusi məqsədli maliyyə hesabatlarının bu hesabatların 3 sayılı Əsas Uçot Prinsiplərinin Xülasəsi Qeydinin "Xüsusi Məqsədli Maliyyə Hesabatlarının tərtib edilməsinin əsas prinsipləri" abzasında açıqlanan mühasibat uçotu prinsiplərinə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzlüq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı xüsusi məqsədli maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Xüsusi məqsədli Maliyyə hesabatlarını hazırladığı zaman, rəhbərlik Agentliyi ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Agentliyin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Agentliyin xüsusi məqsədli maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət edilməsinə görə məsuliyyət daşıyır.

Xüsusi məqsədli Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz təqdim edilmiş xüsusi məqsədli maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflər mövcud olduğu hallarda, BAS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş xüsusi məqsədli maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Xüsusi məqsədli Maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətlər nəticəsindəkindən daha yüksəkdir, çünki saxtakarlıq sözləşmə, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Agentliyin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərti ilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk;
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Agentliyin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda xüsusi məqsədli maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Agentliyin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, xüsusi məqsədli maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.

Agentliyin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə xüsusi məqsədli maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsinə qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatında təsvir edirik.

13 iyun 2023-cü il
Bakı, Azərbaycan Respublikası

UHY AUDIT LLC



"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxs
Maliyyə Vəziyyəti haqqında Xüsusi Məqsədli Hesabat
 (Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
Aktivlər			
Əmlak, tikili, avadanlıq və qeyri-maddi aktivlər	7	5,802,227	6,423,422
Kreditlər üzrə alınacaq vəsaitlər	8	533,263	1,066,667
Mal-material ehtiyatları	9	-	20,013
Ticarət və digər debitor borcları	10	160,147	35,039
Digər aktivlər	11	12,169	8,995
Pul vəsaitləri və onların ekvivalentləri	12	31,397,068	28,686,461
Cəmi aktivlər		37,904,874	36,240,597
Öhdəliklər və kapital			
Əlaqədar tərəflərə ödəniləcək vəsaitlər	13	-	516,209
Ticarət və digər kreditor borcları	14	935,852	906,120
Cəmi öhdəliklər		935,852	1,422,329
Kapital			
Nizamnamə kapitalı	15	6,778,392	3,954,000
Dövlət büdcəsi ilə hesablaşmalar	16	27,866,743	23,914,864
Bölüşdürülməmiş mənfəət		2,323,887	6,949,404
Cəmi kapital		36,969,022	34,818,268
Cəmi öhdəliklər və kapital		37,904,874	36,240,597

13 iyun 2023-cü il tarixində İdarə Heyəti adından təsdiq edilmiş və imzalanmışdır.



İnarə Vəliyeva
 İdarə Heyətinin sədri vəzifəsini
 müvəqqəti icra edən


Rza İsbərkənlı
 Maliyyə və mühasibatlıq şöbəsinin
 müdiri

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxs
Məcmu Gəlirlər haqqında Xüsusi Məqsədli Hesabat
(Azərbaycan Mənatı ilə)

Qeyd	31 dekabr 2022-ci il tarixində bitən il	31 dekabr 2021-ci il tarixində bitən il	
Kommersiya fəaliyyətindən əldə edilən gəlir	17	109,709	74,607
İnvestisiya gəliri	18	8,115	19,216
Cəmi əsas fəaliyyətdən gəlir		117,824	93,823
Maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaları	8	(65,000)	(2,714)
Əməliyyat xərcləri	19	(901,671)	(951,062)
İnzibati xərclər	20	(3,776,670)	(3,284,675)
Digər xərclər	7	-	(25,377)
Əməliyyat zərəri		(4,625,517)	(4,170,005)
Digər gəlir	21	-	5,922
Məzənnə fərqiindən xalis gəlir		-	1,190
İl üzrə zərər		(4,625,517)	(4,162,893)
Digər məcmu gəlir		-	-
İl üzrə cəmi məcmu zərər		(4,625,517)	(4,162,893)

13 iyun 2023-cü il tarixində İdarə Heyəti adından təsdiq edilmiş və imzalanmışdır.


İnarə Vəliyeva
İdarə Heyətinin sədri vəzifəsini
müvəqqəti icra edən


Rza İsbəyev
Maliyyə və mühasibatlıq şöbəsinin
müdiri

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxs
Kapitalda Dəyişikliklər haqqında Xüsusi Məqsədli Hesabat
 (Azərbaycan Manatı ilə)

	Nizamnamə kapitalı	Dövlət büdcəsi ilə hesablaşmalar	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
1 yanvar 2021-ci il tarixinə	3,954,000	19,952,597	11,112,297	35,018,894
Dövlət büdcəsindən ayrılmış pul vəsaitləri	-	3,962,267	-	3,962,267
İl üzrə cəmi məcmu zərər	-	-	(4,162,893)	(4,162,893)
31 dekabr 2021-ci il tarixinə	3,954,000	23,914,864	6,949,404	34,818,268
Nizamnamə kapitalının artırılması	2,824,392	-	-	2,824,392
Dövlət büdcəsindən ayrılmış pul vəsaitləri	-	3,951,879	-	3,951,879
İl üzrə cəmi məcmu zərər	-	-	(4,625,517)	(4,625,517)
31 dekabr 2022-ci il tarixinə	6,778,392	27,866,743	2,323,887	36,969,022

13 iyun 2023-cü il tarixində İdarə Heyəti adından təsdiq edilmiş və imzalanmışdır.



İnarə Vəliyeva
 İdarə Heyətinin sədri vəzifəsini
 müvəqqəti icra edən


Rza İsbaxanlı
 Maliyyə və mühasibatlıq şöbəsinin
 müdiri

"Innovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxs
Pul Vəsaitlərinin Hərəkəti haqqında Xüsusi Məqsədli Hesabat
(Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2022-ci il tarixində bitən il	31 dekabr 2021-ci il tarixində bitən il
Əməliyyat fəaliyyəti ilə bağlı pul axını			
Kreditlər üzrə alacaqların toplanılmasından əldə edilən pul vəsaitləri	8	533,333	1,611,966
Faiz gəlirindən əldə edilən pul vəsaitləri	18	8,185	19,216
İdarəetmə xidmətlərindən əldə edilən pul vəsaitləri	17	2,422	40,885
Nüvə texnologiyaları ilə bağlı əldə edilən pul vəsaitləri	17	32,908	22,975
İcarə gəlirindən əldə edilən pul vəsaitləri	17	16,771	10,251
Əldə edilmiş digər pul vəsaitləri	21	-	5,181
Əməliyyatlardan yaranan pul vəsaitləri		593,619	1,710,474
Əməliyyat məsrəflərinin ödənişi	19	(138,358)	(48,682)
İşçilərlə bağlı xərclərin ödənişi	19,20	(1,791,120)	(2,233,056)
İşçilərlə bağlı sosial xarakterli və vergi ödənişləri	19,20	(922,956)	(519,961)
İşçilərlə bağlı digər ödənişlər	19,20	(65,290)	(55,365)
İnzibati və digər ödənişlər	20	(1,216,890)	(703,144)
Əməliyyat fəaliyyətinə yönəldilmiş xalis pul axınları		(3,540,995)	(1,849,734)
İnvestisiya fəaliyyəti ilə bağlı pul axınları			
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin əldə edilməsi	7	(8,460)	(100,970)
İnvestisiya fəaliyyətinə yönəldilmiş xalis pul axınları		(8,460)	(100,970)
Maliyyə fəaliyyəti ilə bağlı pul axınları			
Əlaqəli tərəflərə ödənilmiş vəsaitlər	13	(516,209)	-
Əlaqəli tərəflərdən əldə edilmiş vəsaitlər	13	-	102,000
Nizamnamə kapitalının artırılması	15	2,824,392	-
Dövlət büdcəsindən ayrılmış vəsaitlər, xalis	16	3,951,879	3,962,267
Maliyyə fəaliyyətindən daxil olan xalis pul axınları		6,260,062	4,064,267
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım		2,710,607	2,113,563
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	12	28,686,461	26,572,898
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	12	31,397,068	28,686,461

13 iyun 2023-cü il tarixində İdarə Heyəti adından təsdiq edilmiş və imzalanmışdır.



İnarə Vəliyeva
 İdarə Heyətinin sədri vəzifəsini
 müvəqqəti icra edən


Rza İsbərxanlı
 Maliyyə və mühasibatlıq şöbəsinin
 müdiri